



International
Dialogue for
Environmental
Action



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZIRLIYI




Azərbaycan Respublikası
Ekologiya və Təbiət Sərvətlər
Nazirliyi



Suyun keyfiyyətinin qorunması

IX-XI siniflər





Suyun keyfiyyətinin qorunması

Yer üzündə mövcud olan suların yalnız 1%-i insanlar üçün əlçatandır. Okeanlardakı və dənizlərdəki su duzlu olduğundan insanların istifadəsi üçün yararsızdır. Yer kürəsindəki suların 71%-i duzladır. Şirin suların əksər hissəsi buzlaqlarda və yerin dərin qatlarında toplanmışdır və beləliklə onlardan istifadə ya mümkün deyil, ya da kifayət qədər baha başa gəlir.

İnsanlar üçün əlçatan suyun qıt olmasına baxmayaraq, həm də güclü təzyiq altındadır və böyük bir qismi çirkənməyə məruz qalır.

Həqiqətən də, suyun çirkənməsi qlobal miqyasda havanın çirkənməsi və iqlim dəyişikliyi ilə birlikdə ən aktual ekoloji problemlərdən biridir.



Suyun çirklnməsi nədir? Suyun çirklnməsi su obyektlərinin (çaylar, göllər, dənizlər və okeanlar, yeraltı sular və s.) adətən insan fəaliyyəti nəticəsində baş verən çirklnmədir. Suyun çirklnməsi əsasən insan fəaliyyəti ilə bağlı olsa da, bəzən təbii amillər (məsələn, vulkanlar, heyvanların qalıqları, çayların səbəb olduğu sellər və s.) səbəbindən də baş verir.

Suyun çirklnməsi müxtəlif çirkablar, hissəciklər, kimyəvi maddələr, çirkab suları və s. olan çirkləndiricilər adekvat təmizlənmədən su obyektlərinə birbaşa və ya dolayı yolla axıdıldıqda baş verir. Su obyektlərində müşahidə olunan çirklnmənin əsas mənbəyi insan fəaliyyətidir.

Bunları bilmək maraqlıdır

Minamata xəstəliyi

1908-ci ildə Yaponiyanın Minamata şəhərində pestisid zavodu fəaliyyətə başladı. İller keçdikcə zavodun istehsal etdiyi tullantılar Minamata yaxınlığında Minamata körfəzinə atıldı. Tullantıların bir hissəsinə civə sulfatı təşkil edirdi. Körfəzə atılan qalıqlar ixtiofaunani çirkləndirdi. Minamata sakinlərinin əksəriyyəti pul qazanmaq üçün Minamata körfəzində balıq tutan balıqçılar idi. Nəticədə Minamata sakinlərinin bədənlərində civənin yüksək konsentrasiyası ilə əlaqəli xəstəlik aşkar edildi. Bu xəstəliyə Minamata xəstəliyi deyilirdi. Bu fakt aşkar edildikdən sonra beynəlxalq ictimaiyyət hazırda Minamata Konvensiyası kimi tanınan beynəlxalq sazişdə əks olunan ətraf mühitə nəzarətsiz civənin atılması-na qarşı mübarizə aparmaq məqsədilə səfərbər oldu.

Çirkələnmiş su təkcə suda yaşayan canlı orqanizmlərə deyil, həmçinin yaşamağı üçün suyun zəruri olduğu bütün canlı orqanizmlərə təhlükə törədir. Buraya Yer kürəsindəki demək olar ki, bütün canlı orqanizmlər aiddir. Suyun çirkələnməsi təkcə müəyyən növlərə deyil, yer üzündəki bütün canlılıqlara təsir edir.

Suyun çirkələnməsi su orqanizmlərini (balıqlar, yosunlar, onurğasıızlar və s.) məhv olmasına səbəb olur. Suyun çirkələnməsi, xüsusilə az inkişaf etmiş ölkələrdə mövcud bir çox xəstəliklərin daha da kəskinləşməsinə səbəb olur. Qida zəncirindəki aşağı səviyyəli su orqanizmlər çirkələnmiş sudan qida yolu ilə təhlükəli maddələri mənimsdikdə bu, çox vaxt bütün qida zəncirinə təsir göstərir və nəticədə bu maddələr zəncirdəki yuxarı səviyyəli orqanizmlərin orqanlarına da daxil olur. Eyni şəkildə bu təhlükəli maddələr insan bədəninə də daxil ola bilər.



Su mühitinin texnogen çirkənməsi bizim üçün çox vacib olan bu mənbənin mövcudluğuna daha çox zərər verir. Qlobal istileşmə və su ilə əlaqəli təbii fəlakətlər su ehtiyatlarının miqdarına və keyfiyyətinə təsir edən əlavə amillərdir. Bu səbəblərin məcmusu dünyada suyun mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmış və hətta dünyyanın bəzi yerlərində həyəcan verici səviyyələrə çatdırılmışdır.

Vəziyyəti nəzərə alsaq, dünya əhalisinin bu problemlə mübarizədə birgə səy göstərməsi zəruridir, lakin bu səylər ilk öncə fərdi səviyyədən başlayır. Hər birimiz problemi dərk etməli və gündəlik həyatımızda suyun çirkənməsi ilə mübarizə aparmalıyıq. Bunu etmək olduqca sadədir və yalnız vərdişlərimizi və yanaşmalarımızı dəyişməyi tələb edir.

Məsələn, birdəfəlik istifadə edilən əşyalardan (məsələn, plastik və sellofan əşyalar əsas çirkəndiricilərdən sayılır) istifadəni dayandırın, gündəlik həyatda kimyəvi maddələrin istifadəsini azaldın və ya ətraf mühit üçün təhlükəsiz olan maddələrdən (gübrələr, bitkilərin mühafizəsi üçün məhsullar, yuyucu tozlar və s.) istifadə etməklə ətraf mühitin çirkənməsini maksimum dərəcədə azaldın.



Bunu özünüz edin

- Şəhərinizdə sənaye, kənd təsərrüfatı və məişətin hansı ətraf mühit çirkənməsinə səbəb ola biləcəyini müzakirə və təhlil edin. Yaşadığınız ərazidə bu cür çirkənmə ilə bağlı bəzi nümunələr göstərin. Nəhayət təqdimatlar (infoqrafika) hazırlayın və bunu müəlliminiz və sinif yoldaşlarınızla müzakirə edin.
- Ətrafinizdakı suyun çirkənməsinin qarşısının necə alına biləcəyini sinif yoldaşlarınızla müzakirə edin.



WWW.KURA-RIVER.ORG